

PwC Azerbaijan Times

22 saylı Buraxılış, Son dəqiqə xəbərləri

Buraxılışın əsas xəbərləri:

- Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq olunması



pwc

Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi və Hüquq Xidmətləri Departamentinin Rəhbəri, İdarəedici Direktor
arif.quliyev@pwc.com

Elçin Məmmədov, Direktor, Hüquqi Praktikanın Rəhbəri
elchin.mammadov@pwc.com

Aysel Süleymanova, Marketing və Kommunikasiya məsələləri üzrə Rəhbər
aysel.suleymanova@pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2018 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və təmliyinə dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq olunması

Nəzərinizə çatdırmaq, istərdik ki, 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən mikro və kiçik sahibkar subyektləri bir sıra azadolmalardan və güzəştlərdən yararlanla biləcəklər.

Beləliklə 21 dekabr 2018-ci il tarixində Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nı 556 nömrəli qərarı ilə təsdiq edib.

Bu qərar sahibkarlıq subyektləri işçilərin sayına və illik gəlirinə görə 4 kateqoriyaya bölür. Bölgünün meyarları və göstəriciləri 1 №-li cədvəldə öz əksini tapır.

Sahibkarlıq subyekti işçilərin sayına görə bir kateqoriyaya, illik gəlirinə görə isə digər kateqoriyaya düşürsə, onun mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddələrinə əsasən, mikro sahibkarlıq subyektlərinə aşağıdakı vergi güzəştləri tətbiq olunacaq:

- fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi fiziki şəxslərin gəlir vergisindən azadolma. fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
- hüquqi şəxslərin sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi
- Məcəlləsinin müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər
- əmlak vergisini ödəməkdən azadlırlar

Misal :

Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın gəliri 13.000 manat, gəlirdən çıxılan xərç 9000 manatdır. Gəlirdən xərclər çıxıldıqdan sonra qalan gəlir 4000 manat olduqda gəlir vergisinin hesablanması aşağıdakı qaydada həyata keçirilir :

PwC Azerbaijan Times

22 saylı Buraxılış, Son Dəqiqə Xəbərləri

4000 manat – 4000 manat *75%(vergidən azad olunan hissə)=1000 manat
1000 manat * 20% = 200 manat (gəlir vergisi)

Həmçinin, kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin müəyyən edilən amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Cədvəl № 1

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları	İşçilərinin sayı (nəfər)	İllik gəliri (İG) (malların, görülmüş işlərin, göstərilmiş xidmətlərin dəyəri və satışdankənar gəlirlərin məbləğləri)
Mikro sahibkarlıq	1 - 10	İG ≤ 200 000 (iki yüz min manatadək)
Kiçik sahibkarlıq	11 - 50	200 000 (iki yüz min manatdan) < İG ≤ 3 000 000 (üç milyon manatadək)
Orta sahibkarlıq	51 - 250	3 000 000 (üç milyon manatdan) < İG ≤ 30 000 000 (30 milyon manatadək)
İri sahibkarlıq	251 və ondan yuxarı	30 000 000 (otuz milyon manatdan yuxarı) < İG